

MƏDƏNİ İRS VƏ ÖZÜNƏMƏXSUSLUĞUN QORUNMASI PROBLEMİNƏ DAİR

Leyla Kerimova

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dissertantı
E-mail: leyla.kerimova.79@mail.ru

Keçmişdən miras alınan və müxtalif əsaslarla galacaya də miras buraxmaq istədiyimiz dəyərlərin macmusu olan mədəni ərsin qorunması problemi getdikcə sivil dünyani daha çox düşündürməkdədir. Mədəni ərsin qorunmasında əsas məqsəd isə bütün ənsanlığın ortaq mirası olaraq qəbul edilən, bəşəri dəyərləri təşkil edən mədəni və tabii varlıqları dünyaya tanıtmaq, toplumda bəhs mövzusu olan bəşəri mirasa sahib çıxacaq düşüncəni formalasdırmaq və müxtalif səbəbərlər dağılan, yox olmaqla olan mədəni və tabii dəyərlərin yaşadılması üçün garaklı əməkdaşlığı və cahdları saxlamadır. Çünkü ən uzaq tarixi keçmişə aid nailiyyətləri də özündə əks etdiriyi üçün zamanın fəvqündə duran mədəni ərs galacak nəsillər üçün örnək olmaq potensialını də özündə saxlayır.

Bu mənada, mədəni ərsdə bu vaxta qədər "yaradılmış", hətta bir vaxtlar qəbul edilməyən, bəyənilməyən, lakin sonralar öz layiqliyini tutan bütün sərvətlər mühafizə olunur. Mədəni ərs baxımından ənənə "mədəniyyət və ya sosial-siyasi təsisatların elə təkrar istehsalı mexanizmindir ki, onlara müraciət tarixin sınağından çıxmış, tarixi keçmişdə mövcud olması faktı ilə əsaslandırılır" (1, s.78-79). Mədəni özünəməxsusluq isə başqa mədəniyyətlərdən almış verilə bilməyən, özündə spesifik xüsusiyyətləri ehtiva edən nadir mədəni qurumların mövcudluğu fenomenidir. Özünəməxsusluğun elmi anlayış kimi təyini prosesi bu gün də tədqiqatçıların müzakirə mövzularındır. Prosesda farqli aspektlərin son dərəcə bir-birinə qovuşması sababından bunların bir-birinə nisbəti problemi hələ də tam aydınlaşdırılmamışdır.

Mədəni özünəməxsusluğun mövcudluğunun təsdiqi və tanınmasında L.Q.Morgan, F.Kaşinq, F.Boas kimi alımlar tərəfindən XIX əsrin sonlarında aparılmış etnoqrafik araşdırımların mühüm əhəmiyyəti var. Mədəni özünəməxsusluğun mövcudluğu faktı hayat falsafasının yaradıcısi sayılan V.Diltəm, neokantçıların nümayandalarından V.Vindelband və Q.Rikkert, özünəməxsusluğun nadir və bənzərsiz komponentlərinin dərk olunmasında "mədəniyyət haqqında elma" əsaslanan və "lokal sivilizasiyalar"ın nəzəriyyəcili - O.Şenqler, A.Toynbı, P.Sorokin, N.Y.Danilevski, eləcə də klassik falsəfə tarixində mədəni inkişafın xətti-tərəqqi sxeminin təqnidçiləri tərəfindən qəbul

olundu (9). Kulturoloji fikrin diqqətlə maraqlandığı "özünəməxsusluq" anlayışı beynəlxalq mədəniyyət təşkilatlarını da məşğül etdiyindən YUNESKO-nun mədəni siyaset üzrə beynəlxalq konfransında (1982) identifikasiya də müasir dövrün ən mühüm problemlərindən biri elan edilmiş, ali qurumun materiallarında "mədəniyyətin hayatı nüvəsi"ndə yer almışdır (1, s.78).

Özünəməxsusluq har bir cariyyətdə mədəni ərs və nailiyyətlərin elə bir məcmusudur ki, hər bir inkişaf mərhələsində ona üz tutulması zəruri bir ehtiyac halına gəlir. Çünkü "mədəniyyətlərin müxtəlifliyi öz təzahürünə insan birləşmənin özünəməxsus düşüncə, anlam və yaşam tarzında bürüza verir" (3, s.418). Bu mədəniyyət fenomeni ilə bağlı kulturoloji adəbiyyatdakı ümumiləşdirici qənaəti belə ifadə etmək olar ki, bir xalqı digərlərindən fərqləndirən mədəni cəhatlərin macmusa mədəni özünəməxsusluq (xüsusiyyət, orijinallıq) deyilir. "Mədəni özünəməxsusluq həmcinin insanların necə işləmələrində, hansı alətlərdən istifadələrində və ya necə mənzil tikmələrində, műéalicalarında, necə qulluq etmələrində, necə nikaha girmələrində və ailə qurmalarında, necə istirahət etmələrində və s. özünü göstərir" (9).

Adətən bir toplum və milləti digər toplum və millətlərdən fərqləndirən, ona özünəməxsus bir kimlik qazandıran, zaman və makan daxilində təşəkkül etmiş hər cür maddi və mənəvi dəyərlərin cami (10) kimi xarakterizə edilən mədəniyyət fenomeni özünəməxsusluq anlayışını da ehtiva edir ki, bu məsəla bir sənəd beynəlxalq sənədlərdə əksini tapmışdır. O cümlədən, "Mədəni özüñüfada müxtəlifliyinin qorunması və təşviqi haqqında" Konvensiya (8) xüsusilə az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdəki farqli mədəni özüñüfadanın qorunması, yaradılmağa davam edilməsi və cəmiyyətin bütün təbəqəsi ilə qovuşması (bir arada olması, görüşməsi) məqsədi ilə imzalanmışdır. Özünəməxsusluq və mədəni müxtəlifliklə bağlı müzakirələrdə bəhs mövzusu - "mədəni kimlik" anlayışı isə var olan şərtlərin sonradan yaradılan bir surəti kimi deyil, sosial və siyasi həyatın formalasdırılmasına məhsuldar şəkildə qatılan bir güc səviyyəsində tərif edilir. Başqa sözlə, özünüfada mədəni kimliklərin yaradığı sahə olaraq anlaşılmadır.

Kimliklərin yaranmasına diqqət çəkan Jorge Larraín şəxsi kimliklərini yaradarkən çox fərdin din, irq, sinif, etnik mənşə, cinsiyət və məməyyət kimi belli grupp bağılarını və özüllərini paylaşdığını bildirməkdədir. Larraine görə, mədəni kimliyi dərk etmənin on azi iki yolu vardır: "İlk yol dar və qapalı, digəri geniş və açıq. Birinci-sini mədəni kimliyi tamamlanmış bir fakt kimi dəyərləndirir. İkinci-sini isə, mədəni kimliyi istehsal edilən, sürətli bu istehsal prosesi içinde, heç bir zaman tamamlanmayacağı bir şey olaraq görməkdədir" (5, s.217). Kimlik insan həyatının vazkeçilməz bir parçası kimi müşahidə edilməkdədir. Kimlik bir şəxsin özünü təqdimati və vəziyyətini ifadə etməsidir. Bu çərçivədə insanın çeşidli topluluqlara aidiyyətini göstərən milli, dini və ya etnik kimliklər ona plana çıxmışdır. Kimlik ictimai varlıq olaraq insana xas xüsusiyyət, keyfiyyət və özüllərlər, bərin bəlli bir kimsəliyini təmin edən şərtlərin bütünü şəklinde qiymətləndirilməkdədir. Mədəni kimliklərin qorunması və varlığı davam etdirməsi günümüzün müzakirə mövzularındandır. Mədəni kimliyin tanınması qrupun üzvlərinin öz kimlikləri ilə ictimai sahəye gira bilmələrini tələb edir (6, s.18).

Mədəni kimliklər üzərində aparılan müzakirələr özü ilə bərabər "mədəni müxtəliflik" anlayışını da gətirməkdədir və bu mənada mədəni müxtəliflik mədəni kimliklərin varlığını qoruduğu və özünü ifadə edə sahə olaraq bilinməkdədir. "Müasir dünyada 180 dövlətin taxminin 600 yaşayan dil qrupu və 5000 etnik kimlikdən ibarət olduğu təxmin edilir" (6, s.18-19). Bu qədər zengin dil qrupu, etnik kimlik və mədəni strukturun meydana gətirdiyi mədəni çeşidliliklər dair yanaşmalar fərqlilik göstərir. "Mədəni müxtəliflik" bir yandan qloballaşma prosesinin nəticələrindən biri kimi dəyərləndirilir və mədəni fərqliliklərin tanınması və dəstəklənməsi halında bütünlüğün təhdid altında ola biləcəyi irali sürürlər (6, s.19). Digər yandan isə, toplumda irq, etnik mənşə və dini inancların var olma və özünüfada haqlarını gerçəkləşdirmələri şəklinde təyin edilərək demokratiklaşmanın bir parçası kimi müşahidə edilir.

Mədəniyyətdə kaşf edilən yeni məzmun - müxtəliflik dünya mədəniyyətlərinin çoxçalarlılığına yenidən baxmayı zərurişdirir. Əger bu amilin tarixdə təzahür xüsusiyyətlərinə nəzərdən keçirmiş olsaq, bunun vaxtıla "əkslik", "qütblaşma", "ziddiyat" kimi analoglərinin mövcudluğu ilə rastlaşırıq. Mədəni müxtəlifliyin məhz bu prizmadan baxılması bu gün də davam etdiriyəkdir ki, hətta sosial-siyasi aspektlərə də müşayit olunur (3, s.419). Bəzən mədəni müxtəliflik - milli azzlıqlar və hər cür dini, dil, mədəni, cinsi, etnik qrupun varlığı qoruma, davam etdirme və inkişaf imkanının təqdimatı şəklinde təqdim edilir. Yəni mədəni kimliklərin özülləri var etmə və davamlılığını qoruya bilmələridir. Bu mənada siyaseti biliçi Vill Kymlückinən "ictimai mədəniyyəti" şəklinde ifadə etdiyi mədəniyyətdə ictimai nizamlamalar və qanuna uyğun tədbirlər önem qazanmaqdadır. Kymlücka modern dünyada bir mədəniyyətin sosial həyatında vücuda gəlməsi üçün o mədəniyyətin təşkilatı olaraq - məktəblərdə, mediada, iqtisadiyyatda, idarəciliyədə müəyyənlik qazanması zərurətini vurğulayırlar. Mədəni müxtəliflik, təbii ki, çoxmədəniyyətlilik, mədəniyyət və kimlik anlayışları ilə əlaqəli olduğundan anlayışın müəyyən bir tərifinin verilməsi və ya sərhədərinin ciziləsi çatdırır. "Çoxmədəniyyətlilik" toplum termini ümumi şəkildə, mənşə, yaşama

şəkli və ya geniş mənada mədəniyyət baxımından bir-birilərindən fərqli insanların birlikdə yaşadığı toplum olaraq dayarlıdır" (4, s.23). Çoxmədəniyyəti bir cəmiyyət iki və ya daha çox sayıda mədəni topluluğun bilindiyi toplum kimi təqdim edilərək, "bütün məməyyətlər, ictimai birliliklər və mədəni topluluqlar üçün riski an az səviyyəyə endirmə tələbi" deyə biləcəyimiz çoxmədəniyyətlilik və hər milli kimliyə inanınanlar, mədəniyyətinin izini etnik kimliklərində axtaranlar və dirlərini milli mədəniyyət qismində görənlərdən ibarət üç tərəfin arasında ədalət və bərabərlik vəziyyətini necə təmin edə biləcəyimizi" soran bir tapmaca olaraq təzahür edir (6, s.19-20).

Çoxmədəniyyətlilik 1980-ci illərdən etibarən modern cəmiyyətə və milli dövlət modelinə getirilən təqnidlər artan qloballaşma meyillərinin nəticəsi olaraq yayılmış bir səsiyəməni faktıdır. İqtisadi və siyasi tarazlıqlardaki dəyişikliklərin hər nəticəsi olan çoxmədəniyyətlilik batırında yetişdirildiyi dəyişikliklərdən ötrü iqtisadi və siyasi inkişafa təsir etmədə namizəddir. Adətən, çoxmədəniyyətlilik fərqli mədəniyyətdən olan insanların bir arada yaşamasını təmin edən tanınma siyaseti kimi nəzərdən keçirilir. ABŞ, Kanada və Avstralya kimi ölkələr tarix boyunca çeşidli etnik və milli qruplardan sürətli köç alması ilə tərif edilə biləcək çoxmədəniyyətlilik toplum strukturuna örnəkdir. Həm çoxmədəniyyətliliyin necəliyi, həm də nəticəsi kimi ortaya çıxan siyasi təsirlər baxımından bu ölkələr arasında önemli fərqliliklərə rəğmən hamisinin sahib olduğu orta xüsusiyyət, milli kimlikləri az və ya çox sürətli köçdən təsirlənməlidir. Belçika və İsvəç kimi ölkələr isə toplumda qrupların az və ya çox dərəcədə, uzun bir keçmişə sahibləndiyi çoxmədəniyyətlilik toplumlara örnək göstərlər bilir. Çoxmədəniyyətliliyin yaxın dövrdə ardıdı və ölkənin dini, mədəni və siyasi baxımından təsira maruz qalan əsas əhalisinin təsiri altında olduğu çoxmədəniyyətlilik toplum modelinə örnək olaraq Danimarka, Fransa və İsvəç göstərilir. Bu tip toplumlarda, ümumilikdə, əsas salahiyyətlərə sahib güclü dövlətlərin varlığından və mərkəzi siyasi həll yolları axtdaqları görünməkdədir (6, s.20).

Çoxmədəniyyətlilik anlayışı içində bir yandan fərqli mədəniyyətlərin bir-birinə qarışmadan yan-yanəşənə haqqının olduğu, hər mədəniyyətin özüne aid xüsusi yaşayış əhalilərinə rəğmən tərəfdən, bu gün də davam etdiriyəkdir ki, hətta sosial-siyasi aspektlərə də müşayit olunur (3, s.419). Bəzən mədəni müxtəliflik - milli azzlıqlar və hər cür dini, dil, mədəni, cinsi, etnik qrupun varlığı qoruma, davam etdirme və inkişaf imkanının təqdimatı şəklinde təqdim edilir. Yəni mədəni kimliklərin özülləri var etmə və davamlılığını qoruya bilmələridir. Bu mənada siyaseti biliçi Vill Kymlückinən "ictimai mədəniyyəti" şəklinde ifadə etdiyi mədəniyyətdə ictimai nizamlamalar və qanuna uyğun tədbirlər önem qazanmaqdadır. Kymlücka modern dünyada bir mədəniyyətin sosial həyatında vücuda gəlməsi üçün o mədəniyyətin təşkilatı olaraq - məktəblərdə, mediada, iqtisadiyyatda, idarəciliyədə müəyyənlik qazanması zərurətini vurğulayırlar. Mədəni müxtəliflik, təbii ki, çoxmədəniyyətlilik, mədəniyyət və kimlik anlayışları ilə əlaqəli olduğundan anlayışın müəyyən bir tərifinin verilməsi və ya sərhədərinin ciziləsi çatdırır. "Çoxmədəniyyətlilik" toplum termini ümumi şəkildə, mənşə, yaşama

şəkli və ya geniş mənada mədəniyyət baxımından bir-birilərindən fərqli insanların birlikdə yaşadığı toplum olaraq dayarlıdır" (4, s.23). Çoxmədəniyyəti bir cəmiyyət iki və ya daha çox sayıda mədəni topluluğun bilindiyi toplum kimi təqdim edilərək, "bütün məməyyətlər, ictimai birliliklər və mədəni topluluqlar üçün riski an az səviyyəyə endirmə tələbi" deyə biləcəyimiz çoxmədəniyyətlilik və hər milli kimliyə inanınanlar, mədəniyyətinin izini etnik kimliklərində axtaranlar və dirlərini milli mədəniyyət qismində görənlərdən ibarət üç tərəfin altında, hər növ mədəni kimliklərə yaşayış

sahəsi açmaqdə və onların bu sahədə varlıqlarını qorumaları üçün dəstəkləməkdədir (6, s.21).

Mədəni kimlik, mədəni müxtəliflik, insan haqları və birləşməyi qaydaları ilə bağlı olan tolerantlıq isə multikulturalizmin fokus nöqtəsini əmələ gətirdiyi üçün insan haqq və vəzifələrinin bir bütün halında dəyərləndirilməsi zərurəti yaranır. Eyni ərazilərdə min illərlə birgə yaşayış insanların mədəni müxtəlifliyi və zənginliyindən meydana çıxan kulturoloji yaradıcılıqları dəstəkləyərək mövcud mədəni ırsların qorunması və dinamik inkişafı da diqqətdən qəçirilməmişdir. Son illərin tədqiqatları bunu deməyə asas verir ki, müxtəliflik idarə edilərsə, "zənginlik", idarə edilməsə, "təhlükə" olar. Fərqli mədəniyyət, dil, din və irqə mənsub olan fardların bir arada çalışdığı fealiyyət sahələrində fərqliliklərin yaxşı idarə edilməsi əhəmiyyətlidir. Əks halda insanlar arasında bir sıra münaqışların yaşaması ehtimalı artmış olur.

Fərqli əvvələrdəki insanların bir araya gələrək meydana gətirdikləri geterogen (müxtəlif cinsli) qrupların fealiyyət göstərdikləri mühitdə müxtəliflikdən bahs etdiyimiz zaman unutmaq lazımdır ki, müxtəliflik hər sahədə fərqliliklər toplusudur. Bir çox dünya ölkələrində mövcud etnik, irqi, dini və mədəni müxtəlifliklər tarixi inkişaf prosesinin nəticəsi olaraq obyektiv səciyyə kəsb edir. Bu müxtəlifliklər xalqların etnik-mədəni dəyərlərini səciyyələndirməklə

həyətlərində mütarəqqi əhəmiyyət daşıyır və həmin xalqların həyata baxışlarının və faaliyyətlərinin bünövrəsini təşkil edir. Sosial ədalət, imkanların bərabərliyi, demokratiya və s. anlayışlar sırasına daxil edilən multikulturalizm əməkdaşlığının inkişafının məhsulu kimi təşəkkül tapdıguna görə mahiyyəti etibarla ilk növbədə sosial bir hadisədir. Ona görə də multikulturalizm siyaset, iqtisadiyyat, mədəniyyət, mənəviyyat kimi digər sosial hadisələrlə qarşılıqlı münasibətə girərək onlara təsir göstərir. Etnik-mədəni müxtəlifliklərin və onların əsasını təşkil edən dəyərlərin qorunması və inkişafını nəzərdə tutan multikulturalizm insanların hüquq və azadlıqlarının müdafiəsinin də üzvi bir hissəsidir.

Demokratiani mədəniyyətin ali meyarı kimi səciyyələndirən tədqiqatçılar öz baxışlarında diqqəti ilk növbədə başçılıyyətin sivil birləşməyi istəyini özündə əks etdirməsinə yönəldiblər. Bu mənada kulturoloji fikirdə müasir dünyadakı integrasiya proseslərinin, demokratik mühit, tolerantlıq faktorunun mədəni özünəməxsusluğunu qorunmasında onluna dair yanaşmalar əhəmiyyətli yer tutur. Ümumilikdə isə çağdaş mədəniyyətin daşıyıcısı olan insanın dünyəvi və dini dəyərlər seçimindəki mövqeyi ham dövümsüzlik, ham da toleranlıq meyarları baxımından başçılıyyətin gələcəyi üçün aktuallıq kəsb edir. ♦

Ədəbiyyat:

1. Aslanova R.N. Globallaşma və mədəni müxtəliflik. Bakı: Elm, 2004, 264 s.
2. Ensaroğlu Yılmaz. Modernleşme Sürecinde Çokkültürlük. Çevirenler: Hale Akay ve diğerleri. İstanbul, İletişim Yayınları, 2001.
3. Əliyeva Sədəqat. Mədəni müxtəliflik – sosial-siyasi dəyər kimi. Kulturoloqların II Milli Forumu (Beynəlxalq elmi-praktiki konfrans, Bakı, 3 iyun 2010-cu il). Bakı: Elm, 2010.
4. Hans İrguar. Isveçte Çoxmədəniyyətlilik. Hazırlayan: Ebru Uzpeder. Avropa Birliyi Prosesinde Dil Haqları, Helsinki Yurttaşlar Derneği Yayımları, İstanbul, 2003.
5. Jorge Larraín. İdeoloji və Mədəni Kimlik Üçüncü Dünya Gerçeki. Çeviren: Neşe Nur Domaniç. İstanbul, Sarmal Yayınevi, 1995.
6. Katurman Evin. Kültürel Çeşitliliğin Medyada Temsil: TRT Örnəgi. Yüksek Lisans Tezi. T.C. Marmara Üniversitesi, Sosyal Bilimler Enstitüsü, İstanbul, 2008.
7. Kymlicka Willy. Çokkültürlü Yurttaşlık Azınlık Haklarının Liberal Teorisi. Çeviren: Abdullah Yılmaz. Ayrıntı Yayınları, İstanbul, 1998.
8. Mədəni özünəfəda müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiya. Paris, 20 oktyabr 2005-ci il. <http://e-qanun.az/frame-work/19041>.
9. Ovcənnikova Y.A. Mədəni özünəməxsusluq. www.belgeler.com, <http://www.countries.ru/library/terms/cultsv.htm>
10. Yılmaz Nedime. Kültürel degerlerimiz. <http://ahmeteminseyan.blogcu.com/medəniyetler-arası-dialoq/8842591>

Резюме

В статье, ссылаясь на выводы исследователей и суть международных документов, уделяется внимание широкораспространенным взглядам на защиту культурного наследия и идентичности.

Ключевые слова: культура, культурное наследие, своеобразие, разнообразие, культурная принадлежность, идентичность, толерантность, демократия.

Summary

The article deals with the protection of cultural heritage and identity, referring to the conclusions of researchers and international documents.

Key words: culture, cultural heritage, national originality, diversity, identity, tolerance, democracy.